



İlham



Azərbaycan Avropa İttifaqının sülh çağırışlarını təqdir edir

Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Bax: səh. 2

Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır

Dekabrın 14-də NATO-nun Baş katibinin dövtəi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Baş katib Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşıladı. Sonra rəsmi foto çəkdirildi.

Görüşdə NATO-nun Baş katibi Azərbaycanın alyansın dəyərli tərəfdaşı olduğunu dedi və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhəramiləri Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Kabil Hava Limanı vasitəsilə təhlisəsinə töhfə veriblər.

Ardı 2-ci səh.



Prezident İlham Əliyev Ermənistanı öhdəliklərə əməl etməyə çağırdı



Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub. AZƏRTAC mətbuat konfransını təqdim edir.

Moderator: Her vaxtınız xeyir. Biz Baş katibin və Prezidentin bəyanatlarından başlayacağıq və sonra bir neçə sual üçün vaxtımız olacaq. Cənab Baş katib.

Ardı 2-ci səh.

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub

Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirilib.



Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcəkdir.

Görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.

Parlament "Media haqqında" qanun layihəsini müzakirəyə çıxardı

Sahibə QAFAROVA: "Yeni qanunun qəbulu medianın daha da inkişafına, ona dövlət dəstəyinin güclənməsinə imkan verəcək"

Dekabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin dekabrın 8-dən 10-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.

Sədr bildirib ki, səfərin məramı İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının XVI Konfransında iştirak etmək idi. Türkiyə Böyük Məclisinin evsahibliyi etdiyi tədbir "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusunda həsr olunmuşdu. Sahibə Qafarova diqqətə çatdırıb ki, dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi konfransın açılış mərasimi Türkiyə Böyük Məclisinin Sədri Mustafa Şentopun çıxışı ilə başlanıb və türkəlyli həmkarı bir daha Azərbaycanı Vətən müharibəsində qazandıqı Qələbə münasibətilə təbrik edib. Toplantıda parlament sədrlərinin çıxışları olub.

Ardı 4-cü səh.

Azərbaycan Avropa İttifaqının sülh çağırışlarını təqdir edir



Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşıladı. Sonra birgə foto çəkdirildi.



Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd olundu. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi.

Eyni zamanda bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır

Əvvəli 1-ci sah.

Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşdır və bu, artıq onun alyansın mənzil-qərarına yeddinci səfəridir. Bildirdi ki, Azərbaycan hərbiçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirildi. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji mütəfiqlik münasibətlərinin mövcud olduğunu dedi.



Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" Programı ilə tərəfdaşlığının vacibliyi vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında və digər proqramlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri

ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı. Eyni zamanda Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olundu. Ölkəmizin NATO-nun "Qətiyyətli dəstək" missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edildi.

Prezident İlham Əliyev Ermənistanı öhdəliklərə əməl etməyə çağırdı



Əvvəli 1-ci sah.

Baş katib Yens STOLTENBERQ: Prezident Əliyev, NATO-nun mənzil-qərarına bir daha xoş gəlmisiniz. Sizi bir daha görmək xoşdur. Siz, əslində, yeni binada ikinci dəfə olursunuz. Keçən dəfə ikitərəfli görüşümüz köhnə binada keçirilmişdir. Bizim çox konstruktiv müzakirəmiz oldu və Siz indi bütün 30 mütəfiqin iştirakı ilə Şimali Atlantika Şurasının iclasında iştirak edəcəksiniz.

Bu, NATO-nun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə edir. NATO mütəfiqləri həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minaların və silah-sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişdir. Bu gün biz birlikdə daha nələri edə biləcəyimizi müzakirə edirik.

Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil Hava Limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO mütəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyيارə ilə çıxarılaraq təhlükəsizliyinə nail olmuşdur. Bütün söyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik.

Prezident Əliyev, icazə verin NATO-nun mənzil-qərarına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Bir daha xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, cənab Baş katib. Əvvəlcə, dəvətiniz üçün təşəkkür edirəm. NATO-nun mənzil-qərarına bir daha ziyarət etmək mənim üçün böyük şərəfdir. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə edirik. Lakin mən NATO-nun mənzil-qərarına yeddinci səfərdəyəm ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamikasını göstərir. "Qətiyyətli dəstək" missiyasına verdiniz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm.

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladığımızdan bu günə qədər əməkdaşlığımızı davam etdiririk. "Qətiyyətli dəstək" missiyasına verdiniz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm.

Biz cənab Baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycanın

sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadıqdır. Bizim söylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistan tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.

Biz həmçinin cənab Baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Mən cənab Baş katibə məlumat verdim ki, bu gün Azərbaycan NATO-ya üzv 4 ölkənin etibarlı təbliq qaz təchizatçısıdır. Əminəm ki, qarşdakı illərdə onların sayı arta bilər. Bu həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmağdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim söylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə söyləri davam etdirənlə bağlı razılığa gəldik. Biz daha davatə görə təşəkkür edirəm.

Moderator: Mən "Azad Avropa" Radiosunun müxbirinin sual vermək istədiyini görürəm. **"Azad Avropa" Radiosunun müxbiri Rikard JOZVIK:** Mənim hər ikinizə sualım var. Cənab Əliyevlə başlayıram. Cənab Əliyev, Siz Ermənistanla əlaqələri qeyd edirsiniz. Məsələlərdən biri Zəngəzur dəhlizidir. Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamlarının qəbul edərəcəyini? Azərbaycanın

bununla bağlı fikri nədir? Bir də soruşa bilərimmi, bu gün Siz cənab Paşinyan və cənab Mişelə görüşəcək, onlarla nahar edəcəksiniz. Siz bağlılığa dair müəyyən bəyannamə imzalamalısınız. Bu, konkret olaraq nə deməkdir? Siz Ermənistanla hansı cür bağlılıq məsələlərini ola biləcəyini qeyd edə bilərsinizmi?

Cənab Stoltenberq: Bu gün Rusiya rəsmi raketlərə, yaxın mənzilli raketlərə moratorium barədə danışıq. Siz bunu bir növ sülh mesajı kimi görürsünüz, yoxsa düşüncünüz ki, Rusiyanın raketlərinin ləğvinə dair sazişə geri qayımaq yaxşı olardı? Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Zəngəzur dəhlizi ilə bağlı demək istədim ki, regionda bu kommunikasiyaların açılması təklifi öten il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şərait təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləməyə əsas olmayıb, bu mərhələdə biz Azərbaycanın Ermənistanla əlaqələri müzakirələri mövzusunda və biz bunu bu axşam cənab Şarl Mişelin evsahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik.

Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyannamədə açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizlik və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxışı təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisini də israr edəcəyik. Bu, məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki variantda haqqı, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində də hər iki gömrüyün olması.

Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası, həqiqətən də, region üçün böyük yükə malikdir. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranda demir yolu əlaqəsi üçün də demir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir demir yolu əlaqəsi yoxdur. Bu, regionda, həqiqətən, müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirik ki, imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.

Bir daha qeyd edirəm, biz hazırda, Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişdik ki, biz düşmənçilik səhifəsini çevirərik

tan arasında əlaqə üçün təhlükəsizlik və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxışı təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisini də israr edəcəyik. Bu, məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki variantda haqqı, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində də hər iki gömrüyün olması.

Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası, həqiqətən də, region üçün böyük yükə malikdir. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranda demir yolu əlaqəsi üçün də demir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir demir yolu əlaqəsi yoxdur. Bu, regionda, həqiqətən, müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirik ki, imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.

Bir daha qeyd edirəm, biz hazırda, Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişdik ki, biz düşmənçilik səhifəsini çevirərik

sülh sazişi üzərində çalışmaq istəyirik. Cənab Paşinyan və cənab Mişel ilə keçiriləcək görüş bir çox məsələlərə aydınlıq gətirəcəkdir.

Baş katib Yens STOLTENBERQ: Raketlər məsələsinə gəlincə uzun illər ərzində ortamanzilli raketlərə dair qadağın qüvvədə idi. Bu, Avropada bu tip raketləri qadağan edən və 1987-ci ildə imzalanmış INF müqaviləsi idi. Artıq Rusiya müqavilə mövcud deyil, çünki Rusiya uzun illər ərzində Avropa ərazisində nüvə başlığı daşımağa imkanına malik ortamanzilli raketlər yerləşdirib. Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən irəli sürülməklə etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin qadağın pozuldu. Rusiya təsdiq oluna biləcək qadada "SSCB" tipli raketlərini məhv etməyə qərar, hansı ki, həmin tip raketlər INF müqaviləsini pozmuş oldu, onların artıq yerləşdirilməsi raketlərə dair moratorium təklifinə etibar oluna bilməz.

NATO Rusiyanın hərəkətləri ilə bağlı qarşılıqlı addımlar atmaq niyyətində deyil. Bizim nüvə başlığı daşımağa imkanına malik raketləri Avropada yerləşdirmək fikrimiz yoxdur. Biz Rusiya ilə dialoq qurmağa hazırıq və hesab edirik ki, silahlanma yarışının qarşısını almaq üçün silahlara nəzarətə ehtiyac var. Burada moratoriumdan söhbət gədə bilməz, çünki Rusiya sülhü etməlidir ki, Avropada ortamanzilli raketləri qadağan edən müqaviləni qüvvədən salan silahlar məhv edilib.

Moderator: Sonuncu sualımıza vaxt var. Mənim ədim Vüqar Seyidovdur və Azərbaycan Dövlət İnformasiya Agentliyini (AZƏRTAC) təmsil edirik. Mənim sualım cənab Stoltenberqdir. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan qalib ölkə kimi defələrlə Ermənistanla ölkələrin ərazi bütövlüyü və suverenliyini tanımaq şərti sülh sazişi üzərində işləməyi təklif edib. Əfsuslar olsun ki, Ermənistan bu günə qədər bundan boyun qaçırır. Nəzərə alsaq ki, NATO ilə Ermənistan arasında əlaqələr inkişaf edir, NATO Ermənistanla Azərbaycanla sülh sazişi bağlamağa inandırmaq işində ne kimi rol oynaya bilər? Sağ olun.

Baş katib Yens STOLTENBERQ: İlk növbədə, biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və dialoqun qurulmasını dəstəkləyir. Bugünkü görüşümüzə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir.

NATO tərəf tutmur, çünki Azərbaycan NATO-nun dəyərli tərəfdaşdır, Ermənistan da bizim dəyərli tərəfdaşımızdır. Beləliklə, biz diplomatik söyləri, üçtərəfli söyləri dəstəkləyirik və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını söylərinin də güclü şəkildə dəstəkləyirik.



Azərbaycan alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfə verir



Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Iclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, alyansın Əfqanıstanda keçirilən "Qətiyyətli dəstək" missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.

NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sə-

hədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın "Qətiyyətli dəstək" missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbiçilərinin Kabil Hava Limanı vasitəsilə 120 mindən çox müliki şəxsin təxliyəsinə oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.

Iclasda həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraqlı doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nüma-

yəndələri tərəfindən verilən suallar cavablandırılıb.

Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.

Dövlətimizin başçısı qeyd edib ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırılıb. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib



Dekabrın 14-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 2 fevral tarixli "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa

dair Milli Prioritetlər" barədə imzalanmış Sərəncamdan irəli gələrək hazırlanmış "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 14-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi, iqtisadi-ticarəti, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, enerji, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi.



Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes-forumunun əhəmiyyətinə toxunularaq

tədbirdə aparılan müzakirələr və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaş-

lığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə edildi.

İqtisadi sektorda 1,7 milyon nəfərdən çox adam çalışır

Keçən ayın əvvəlinə olan məlumata görə, ölkə iqtisadiyyatında müddə çalışmayan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 min nəfər və ya 1,0 faiz artaraq 1702,1 min nəfər olmuşdur.

Onlardan 903,6 min nəfəri iqtisadiyyatın dövlət, 798,5 min nəfəri isə qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Müddə işləyənlərin 19,4 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında müddə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manata çatmışdır. İqtisadiyyatın mədəncixarına sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

DMA 74,2 min nəfəri işlə təmin edib



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən cari ilin 11 ayında 74 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir. Yanvar-noyabr aylarında 14 200 nəfər proqrama cəlb edilib. Onların sənədləri biznes istiqamətləri üzrə aktivləşdirilməsi işləri aparılır.

Qeyd olunan dövrdə agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1410 nəfər isə peşəyönümlü məsləhəti xidmətlərinə cəlb olunub.

Yanvar-noyabr aylarında ÜDM istehsalı 5,3 faiz artıb

Cari ilin yanvar-noyabr aylarında ölkədə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 qeyri neft-qaz sektorunda isə 6,4 faiz artmışdır. ÜDM istehsalının 41,6 faizi sənaye, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8055,3 manata bərabər olmuşdür.

Artıq hamı etiraf edir ki, Azərbaycanın qazan-dığı uğurların təməlinə sosial-iqtisadi islahatlar dayanır. Bu islahatlar çoxşaxəli və genişmiqyaslıdır. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, islahatlar onu əhatə etməsin. Bu baxımdan miqyasına, coğrafiyasının genişliyinə və daha çox əhalini əhatə etməsinə görə regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları çərçivəsində reallaşdırılan islahatlar xüsusi rol oynayır.

Məlumdur ki, ölkənin hərtərəfli inkişafını təmin etmək, regionların potensialından daha dolğun istifadə etmək məqsədilə dörd proqram qəbul olunub. İcrası tam başa çatmış olan marağı artırır. Əvvəllər əlində sərmayəsi olmayan və torpağı əkilə-becərmək üçün texnika axtaran fermerlərin bu çətinlikləri artıq arxada qalıb. Xüsusilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pambıqçılığın, tütünçülüğün, çeltikçiliyin, çayçılığın, fındıqçılığın, baramaçılığın inkişafı ilə bağlı imzaladığı sərəncamlar bu sahələrin hər birinin inkişafında özünü göstərib. Məsələn, baramaçılığın inkişafı ilə bağlı imzalanan sərəncamdan sonra bu sahədə məhsul istehsalı bir neçə dəfə artıb.

Kənd təsərrüfatında dövlətin ilk növbədə dəstək verdiyi sahə taxılçılıqdır. Məlumdur ki, bu sahə ərzaqla təhlükəsizliyində önəmli rol oynayır. Hazırda Azərbaycan taxılçılıq məhsullarına olan tələbatının 58 faizini yerli istehsal hesabına ödəyir. Qalan hissəsini xaricdən idxal etmək məcburiyyətindədir. Elə buna görə də ölkəmizdə kiçik və orta fermer təsərrüfatları ilə yanaşı, taxılçılıq üz-



Regionlar məhsul istehsalında və ixracında önəmli paya malikdir

Qarabağ və Şərqi Zəngəzurun potensialı isə bu payı daha da artırıcaq

sevvür edin ki, o illərdə daxili tələbatı ödəmək üçün xaricdən pomidor almaq məcburiyyətində idik. İndi ixrac olunan qeyri neft-qaz məhsulları arasında çox vaxt pomidor birinci yerdə olur. Fermerlərə güzəştli şərtlərlə toxum, gübrə, damazlıq heyvan və meyvə tinglərinin verilməsi də aqar sahəyə olan marağı artırır. Əvvəllər əlində sərmayəsi olmayan və torpağı əkilə-becərmək üçün texnika axtaran fermerlərin bu çətinlikləri artıq arxada qalıb. Xüsusilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pambıqçılığın, tütünçülüğün, çeltikçiliyin, çayçılığın, fındıqçılığın, baramaçılığın inkişafı ilə bağlı imzaladığı sərəncamlar bu sahələrin hər birinin inkişafında özünü göstərib. Məsələn, baramaçılığın inkişafı ilə bağlı imzalanan sərəncamdan sonra bu sahədə məhsul istehsalı bir neçə dəfə artıb.

Kənd təsərrüfatında dövlətin ilk növbədə dəstək verdiyi sahə taxılçılıqdır. Məlumdur ki, bu sahə ərzaqla təhlükəsizliyində önəmli rol oynayır. Hazırda Azərbaycan taxılçılıq məhsullarına olan tələbatının 58 faizini yerli istehsal hesabına ödəyir. Qalan hissəsini xaricdən idxal etmək məcburiyyətindədir. Elə buna görə də ölkəmizdə kiçik və orta fermer təsərrüfatları ilə yanaşı, taxılçılıq üz-

rə iri fermer təsərrüfatları və aqroparkların yaradılmasına da dəstək verilir. Ölkə üzrə taxılçılıqda ümumi məhsuldarlıq hər hektardan 30-32 sentner olduğu halda, iri fermer təsərrüfatlarında və aqroparklarda bu rəqəm 55-60 sentnerə çatıb.

İşğaldan azad edilmiş torpaqlarımızın da aqar sektor üzrə potensialı böyükdür. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu ərazilərin imkanlarından istifadə etmək aqar sektora məhsul istehsalını 20 faiz artırmaq olar. Orada həmçinin yüksək taxıl məhsulu əldə ediləcəyinə şübhə yoxdur. Çünki həmin bölgələrin münbit torpaqları ilə yanaşı, bol su mənbələri var. Bunlar da kənd təsərrüfatının inkişafında önəmli şərtlərdir. Ağdam və Cəbrayıl rayonlarında sənaye parklarının yaradılması isə işğaldan azad olmuş ərazilərin sənaye potensialından geniş istifadə etmək imkanını yaradacaq. Eləcə də Zəngilan və Kəlbəcər rayonlarındakı, digər ərazilərdəki yeraltı faydalı qazıntıların istismarı bölgədə sənayenin sürətli inkişafına təkan verəcək.

Qarabağın və Şərqi Zəngəzurun geniş turizm imkanları da var. Burada dağ və müalicə turizmi üçün infrastruktur yaratmaq çox əlverişlidir. Ərazinin xeyli hissəsi dağılıqdır və müali-

cəvi əhəmiyyətli mineral surlarla zəngindir. Hazırda dünyada müalicə turizminin ən çox gəlir gətirən sahələrdən olduğunu nəzərə alsaq, görürük ki, ölkəmizin bu istiqamətdə də potensialı böyükdür.

Məlumdur ki, regionların sosial-iqtisadi inkişafına dair proqramların icrası zamanı qeyri elmi hesablamalar aparılıb və harada hansı müəssisələrin tikiləcəyi bundan sonra planlaşdırılıb. Sənaye parklarının və sənaye zonalarının tikintisi zamanı bu amillər nəzərə alınıb. İndi Sumqayıt şəhəri sənaye parklarının fəaliyyətini artırmaq üçün çox sərfəlidir.

Bələdiklə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində ölkəmizdə qeyri neft-qaz sektorunda məhsul istehsalı xeyli artmış, iqtisadi və sosial sahələrdə müsbət dəyişikliklər baş vermişdir. Bununla yanaşı, bölgələrdə əhalinin gəlirləri artmış, məşğulluq probleminin həlli üçün geniş yol açılmış və əhalinin paytaxta, digər ölkələrə axınının qarşısı alınmışdır.

Rüstəm KAMAL, "Azərbaycan"

Xarici ticarətdə 8 milyard dollarlığa yaxın müsbət saldo var

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmişdir. 115 ölkəyə məhsul ixrac, 173 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilməsi dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 654,5 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 17 milyard 320,7 milyon dollarını və ya 65,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 9 milyard 333,8 milyon dollarını (35,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 7 milyard 986,9 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,4 faiz artmış, real ifadədə isə 1,8 faiz, o cümlədən idxal 12,3 faiz azalmış, ixrac isə 6,6 faiz artmışdır.

Hesabat dövründə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 42,2, real ifadədə 31,0 faiz artaraq 2 milyard 053,6 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 39,6 faizini İtaliyaya, 11,9 faizini Türkiyəyə, 4,5 faizini Xorvatiyaya, 4,1 faizini Rusiyaya, 3,7 faizini İsrailə, 3,3 faizini İspaniyaya, hər biri 3,2 faiz olmaqla Gürcüstan və Portuqaliyaya, 3,0 faizini Hindistana, 2,6 faizini Tunisə, hər biri 2,5 faiz olmaqla Almaniya və Ukraynaya, 2,0 faizini Birləşmiş Krallığa, hər biri 1,4 faiz olmaqla Belarus və İsveçrəyə, hər biri 1,3 faiz olmaqla Kanada və Yunanıstana, 8,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (24,8 faiz), İsveçrəyə (9,0 faiz), Gürcüstanla (6,4 faiz), ABŞ-ə (2,9 faiz), Braziliyaya (2,3 faiz), Ukraynaya (2,1 faiz), Qazaxıstana (1,5 faiz), Çinə (1,4 faiz), İtaliyaya (1,3 faiz), Belçikaya (1,3 faiz), Niderlanda (1,2 faiz), Türkmənistanla (1,1 faiz), Özbəkistana (1,0 faiz), Birləşmiş Krallığa (1,0 faiz), İrana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiya, 15,9 faizi Türkiyə, 14,0 faizi Çin, 5,7 faizi Almaniya, hər biri 3,9 faiz olmaqla ABŞ və Ukrayna, 3,8 faizi İtaliya, 3,3 faizi İran, 2,5 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faizi Fransa, 1,5 faizi Braziliya, 1,2 faizi Hindistan, 1,1 faizi Belarus, 1,0 faizi Vyetnam, 18,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

İstehlak qiymətləri nə qədər dəyişib

Cari ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4, qeyri-ərzaq məhsulları üzrə 104,8, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olmuşdur.

Novabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5, əvvəlki ilin noyabr ayına nisbətən 111,1 faiz təşkil etmişdir. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9, 2020-ci ilin noyabr ayına nisbətən 114,9 faiz təşkil etmişdir.

Novabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,6, 2020-ci ilin noyabr ayına nisbətən 109,1 faiz olmuşdur.

Mixail Qusmanın Ümummillə Lider Heydər Əliyev haqqında nadir xatirələri

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman CBC telekanalının efirində Ümummillə Lider Heydər Əliyev haqqında nadir xatirələrini bölüşüb, Heydər Əliyev Azərbaycanın inkişafına istər sovet dövründə, istərsə də müstəqillik illərində verdiyi töhfələr barədə söhbət açdı. AZƏRTAC Mixail Qusmanın "Bu gün aktualdır" verilişinin aparıcısı Sonan Rzayevə verdiyi müsahibənin tam mətnini təqdim edir.



sini həyata keçirən, magistrat yol çəkən sadə komsomolçu gənclərle, fəhlələrlə, inşaatçılarla, mühəndislerle görüşünü xatırlayıram. O görüşün iştirakçıları bunu indiyə qədər böyük bir daxili heyecanla xatırlayırlar. Ona görə ki, Heydər Əliyev onların həyatına, işinə güclü təkan verdi.

Yaxud başqa bir hadisə - suda batmış gəmi ilə bağlı, sanki unudulmuş faciəli hadisə: iki gəminin toqquşması nəticəsində çoxsaylı insan həlak olmuşdu. O vaxt hadisəni araşdırdım, zərərçəkmişlərin ailələrinə kömək göstərmək üçün zəruri tədbirlər görməli olan hökumət komissiyasının rəhbəri mən Heydər Əliyev idim. Deməliyəm ki, o faciəli günlərdə, ilk növbədə, zərər çəkmiş ailələrə, öz yaxınlarını itirmiş insanlara kömək göstərmək üçün Heydər Əliyev necə şey göstərdiyini, hadisəni təqsirkarları barədə sərt tədbirlər gördüyünü insanlar hələ də xatırlayırlar. Bütün bunlar Heydər Əliyev adı ilə bağlıdır.

Əgər Yuri Vladimiroviç Andropov daha bir il, bəlkə bundan da az yaşasaydı, sübhə etmirəm ki, Heydər Əliyev tezliklə sovet hökumətinin rəhbəri, yeni o dövrdə sovet dövlətində ikinci adam ola bilərdi. Şəxsən mən düşünürəm ki, Andropov heyatdan getməyəsəydi və hakimiyyətin əli əşelonda dəyişikliklər baş verməyəydi, bu, hökumət belə olardı. Heydər Əliyev tutduğu bütün vəzifələrdən ədalətsizliklə çıxarılmasının, ölkənin ali siyasi rəhbərliyindən ədalətsizliklə kənarlaşdırılmasının ölkə üçün necə faciəli, Heydər Əliyevin həyatı üçün necə dramatik dövr olmasını hamı bilir. Lakin təəssüf ki, həmin dövrdə onun zəngin təcrübəsindən, geniş biliklərindən, misilsiz zəkəsindən, inamlı potensialından istifadə edilmədi. Mənim fikrimcə, bu, ölkənin tələyinə şəxsiz təsir göstərdi. Mən inanıram və əminəm ki, Heydər Əliyev Siyasi Büronun tərkibində, ölkə rəhbərliyində qalsaydı, bəlkə də Sovet İttifaqı dağılmazdı. O, Dağlıq Qarabağ separatçılarından əl-qol açmasına imkan verməzdi. Bu separatist hərəkat Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Mənim qəti inamım belədir ki, Heydər Əliyev buna əsla yol verməzdi. Ölkəni düşdüğü ağır vəziyyətdə, müharibənin əldən saldığı respublikanı didirdirdiyi, iqtisadi neozullun baş alıb getdiyi dövrdə Azərbaycan xalqının Heydər Əliyev respublikaya qayıtmağa, sonra isə yeni Azərbaycan Respublikasına başçılıq etməyə çağırıldığı dövrü xatırlaymaq. Belə bir vaxtda Azərbaycan xalqı müdriklik göstərərək başa düşdü ki, öz

mühtəşəm siyasi istedadı və insani keyfiyyətləri ilə təməlini qoyduğu gələcək ölkənin nəcisi mən Heydər Əliyevlə bağlıdır. Belə də oldu. Heydər Əliyev Azərbaycanın uğurlu yarılanmasını da yandırdı, ölkənin parçalanmasını qarşısını almağa, Prezident kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycanın təməlini qoymağa nail oldu. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev bu işi davam etdirdi. Ona görə də biz Azərbaycanın Ümummillə Lideri Heydər Əliyevi müasir Azərbaycan xilaskarı, indiki Prezident İlham Heydər oğlu Əliyevi müasir Azərbaycanın qurucusu adlandırmaqda həqiqət.

Aparıcı: Mixail Solomonoviç, siz TASS-ın binası barədə danışdınız. Deməliyəm ki, həttə sonra, artıq müstəqil Azərbaycan dövründə Heydər Əliyev Moskvaya gələndə bu binada olur, orada böyük mətbuat konfransları keçirdi. Xatırladığınız qədr siz mətbuat konfranslarına moderatorluq etmişiniz. Mən fürsətdən istifadə edərək öyrənmək istərdim, audiotirəyi onu necə qarşılayırdı, belə ünsiyyətdən sonra jurnalistlərdə hansı təəssüratlar yaranırdı?

Mixail Qusman: Heydər Əliyev istefada olanda mən təsadüfən Estrada teatrına, o vaxt hələ Xalq artisti, həttə Əməkdar artist olmayan, lakin bununla belə, çox populyar olan Gennadi Xazanovun yaradıcılıq gecəsinə gəlmişdim. Heydər Əliyev orada, konsertdə, sadəcə, tamaşaçı qışınında idi. Uzun illər onun mühəzibə rəisi olmuş, hazırda heyatda olmayan Aleksandr İvanovun idarə etdiyi "Moskvic" markalı avtomobil də gəlmişdi. O, zaldə sadə tamaşaçı kimi əyləşmişdi. Konsertə başlamaq üçün səhnəyə çıxan Gennadi Xazanov zaldə Heydər Əliyev oğlunu gördü və səhnədən mikrofonla onu salamladı. Bu, qeyri-standard vəziyyət idi, bunu Xazanovdan heç kim xahiş etməmişdi. Digər tədbirlər, o, həmin vaxt hansısa böyük dövlət liderini deyil, o vaxt təqəddüdə olan insanı salamlayırdı. Xazanov Heydər Əliyevi salamlayıb minnətdarlıq etdikdə Estrada teatrının zalını sürətilə, davamlı aqlaşlar burıldı. Bu mənə sevindirici və həttə heyretləndirdi. Çünki insanlar bunun Azərbaycanı deyil, Moskvada baş verməsinə baxmıyaraq, Heydər Əliyevin ölkənin inkişafına verdiyi töhfəni bildikləri üçün ona ehtiramını ifadə edirdilər.

Mən fəxr edirəm və çox seviniyəm ki, Heydər Əliyev Prezident kimi ilk rəsmi səfəri zamanı TASS İnformasiya Agentliyinə gəlib, böyük mətbuat konfransında qalsaydı, bəlkə də Sovet İttifaqı dağılmazdı. O, Dağlıq Qarabağ separatçılarından əl-qol açmasına imkan verməzdi. Bu separatist hərəkat Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Mənim qəti inamım belədir ki, Heydər Əliyev buna əsla yol verməzdi. Ölkəni düşdüğü ağır vəziyyətdə, müharibənin əldən saldığı respublikanı didirdirdiyi, iqtisadi neozullun baş alıb getdiyi dövrdə Azərbaycan xalqının Heydər Əliyev respublikaya qayıtmağa, sonra isə yeni Azərbaycan Respublikasına başçılıq etməyə çağırıldığı dövrü xatırlaymaq. Belə bir vaxtda Azərbaycan xalqı müdriklik göstərərək başa düşdü ki, öz

matda keçirilir, Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin, iri telekanalların, qəzet, jurnal, radiostansiyaların yalnız rəhbər şəxsləri bir yerə toplaşır. Söhbət özünü "dərc edilmək üçün olmayan" adlanır. Bu, açıq, birbaşa söhbətdir. 20 il keçib, həmin media nəslərin indiyədək rəhbəri işləyən həmkarlarım bu görüşü hələ də xatırlayırlar. Həmin görüşdə Heydər Əliyev mənim həmkarlarımı, KİV rəhbərlərini Azərbaycana gəlməyə dəvət etdi. Bakıya səfər təşkil olundu. Heydər Əliyev bizi qəbul etdi. Bu, Heydər Əliyev tərəfindən aparılan, öz səmimiyyəti, müdrikliyi, uzadığı ölümləyə valehədi söhbəti idi. İnamla deyə bilərəm ki, qabaqcadan verilən bütün göstərişlər addımabaddım həyata keçirildi, ilk növbədə ona görə ki, Prezident İlham Əliyev bu yolla, bu vəsiyyətlərə sədəqət-lə ölkəni irəli aparır.

Aparıcı: Mixail Solomonoviç, mən sizin "Hakimiyyət formulu" verilişində bağlı veridiniz müsahibənizə aid belə bir məqamə toxunmaq istərdim. Siz özünlüzün respondentləriniz olan dövlət nüvələri barədə, bu söhbətlərin necə baş tutması barədə danışdınız. Elə bir məqam vardı ki, siz siyasətçilərin tipajları barədə söhbət açmışınız. Məsələn, deyirdiniz ki, bezi siyasətçilər hər məsələdə siyasətçi kimi qalmaqda çalışırlar. Mən belə hesab etmirəm ki, siyasətə gəlib-gedənsən. Əksinə, hər hansı suala cavab verərkən daim narahat olasan - görəsən, seçici ne fikirləşir? Həttə əndə suallarda belə daim fikrinə bunu saxlamağa çalışır. Mən bu mənada istərdim ki, siz Heydər Əliyev ilə mənə öz ünsiyyət təcrübənizdən danışsınız. Daha çox yadda qalan hansı məqam olur, sizcə, o, hansı siyasətçilərə aid idi?

Mixail Qusman: Heydər Əliyev haqqında qısa kəlmələrlə, kiçik qeydlərlə danışmaq, sadəcə, çəyri-mümkündür. Mən buna tam vaxt hansısa böyük dövlət liderini deyil, o vaxt təqəddüdə olan insanı salamlayırdım. Xazanov Heydər Əliyevi salamlayıb minnətdarlıq etdikdə Estrada teatrının zalını sürətilə, davamlı aqlaşlar burıldı. Bu mənə sevindirici və həttə heyretləndirdi. Çünki insanlar bunun Azərbaycanı deyil, Moskvada baş verməsinə baxmıyaraq, Heydər Əliyevin ölkənin inkişafına verdiyi töhfəni bildikləri üçün ona ehtiramını ifadə edirdilər. Mən fəxr edirəm və çox seviniyəm ki, Heydər Əliyev Prezident kimi ilk rəsmi səfəri zamanı TASS İnformasiya Agentliyinə gəlib, böyük mətbuat konfransında qalsaydı, bəlkə də Sovet İttifaqı dağılmazdı. O, Dağlıq Qarabağ separatçılarından əl-qol açmasına imkan verməzdi. Bu separatist hərəkat Sovet İttifaqının dağılmasına gətirib çıxardı. Mənim qəti inamım belədir ki, Heydər Əliyev buna əsla yol verməzdi. Ölkəni düşdüğü ağır vəziyyətdə, müharibənin əldən saldığı respublikanı didirdirdiyi, iqtisadi neozullun baş alıb getdiyi dövrdə Azərbaycan xalqının Heydər Əliyev respublikaya qayıtmağa, sonra isə yeni Azərbaycan Respublikasına başçılıq etməyə çağırıldığı dövrü xatırlaymaq. Belə bir vaxtda Azərbaycan xalqı müdriklik göstərərək başa düşdü ki, öz

həmişə zəmanənin nəbzini tutan siyasətçi idi. O, zamandan nəinki geri qalmırdı, özünlüzün qərarlarında, yanaşmalarında və təşəbbüsələrində hərdəsa zamanı qabaqlayırdı. Bütün bunlar dahi siyasi xadimə xas olan keyfiyyətlərdir.

Heydər Əliyev haqqında çoxlu kitablar, məqalələr yazılıb, lakin şəxsən mən hələ bu insanın şəxsiyyətinin bütün miqyasını layiqincə təsvir və təhlil edən kitab görməmişəm. Deyiləsi düzgün, yaxşı, dəqiq sözlər çoxdur, lakin inanmı ki, Heydər Əliyev kimi nəhəng siyasətçinin siyasi irsi, onun siyasi mahiyyəti hələ uzun illər öyrəniləcək, onun siyasi istedadının yeni tərəfləri gətirdikdə daha da araşdırılacaq və üzə çıxarılaçaq.

Aparıcı: Mixail Solomonoviç, siz Heydər Əliyevin Moskvada olduğu, lakin artıq hakimiyyətdə olmadığı illəri yada saldınız. Sonra isə onun Azərbaycana qayıtdığı dövrü xatırladınız. Məsələ orasıdır ki, artıq Azərbaycan Respublikasının Prezidenti olanlarda bir dəfə ona belə bir sual verildilər: Moskvada yüksək vəzifələrdən gedəndə o, siyasətə qayıdacağı güman edirdimi? Onun cavabı belə olmuşdu ki, güman etmirdi. Ona görə yox ki, bunun mümkün olduğuna inanmırdı, ona görə ki, bunu istəmədi. Mən sizin bununla əlaqədar fikrinizi öyrənmək istərdim. Siz teatr və sair haqqında danışanda onun böyük siyasətə qayıdacağına hiss edirdinizmi? Siz bunu necə təsvir edirdiniz?

Mixail Qusman: O illərin sovet siyasətinin qaydalarına görə istəfaya göndərilən, demək olar ki, heç vaxt böyük siyasətə qayıtmırdılar. Həmin ölkədə o dövrün siyasi sistemi belə işləyirdi. Əlbəttə, Sovet İttifaqının dağılması nəticəsində baş verən və Azərbaycanın müstəqilliyini bərpə etməsi Heydər Əliyevin qayıdışını əvvəlcədən müəyyən etdi. Mən bu kontekstdə hesab edirəm ki, qayıdış labüdü idi. Çünki gəzəz xalq başa düşəcəkdə, hiss edəcəkdə və istənilən halda Heydər Əliyevə müraciət edəcəkdə və istənilən halda onu ölkəyə qayıtmağa və ona rəhbərlik etməyə çağıracaqdı.

Mən Heydər Əliyevdən müsahibə almaq şərafinə nail olmuşam. Bu, uzaq 2001-ci il idi. Mən öz "Hakimiyyət formulu" proqramına müsahibə üçün ondan yarım saat vaxt istəmişdim. Həmin program təzə ekrana çıxdı. Onun formatı 26 dəqiqə olmağa dəyişməz idi və indi də elə qalır. Mən ondan söhbət üçün yarım saat vaxt ayırmağı xahiş etdim. Onda mən Moskvadan Bakıya gəlmişdim. Təsvürü edirsiniz, bu, mənim üçün ne demək idi? Mən Heydər Əliyev respublikaya rəhbərlik edəndə komsomolçaya olaraq Bakıda böyümüşümdü. Mən inanılmaz dərəcədə heyecanlı idim, hazırlaşdırdım və burada qeyri-adi bir şey baş verdi. Bilmirəm, həmin gün Heydər Əliyevin qəlbində ne baş verdi, bizim söhbətimiz bu baxımdan ona necə təsir etdi, lakin biz iki saatdan çox söhbət etdik. O həttə müsahibənin ortasında dayandı. Bütün bunları kamera çəkirdi. Dedi ki, menden yarım saat istəmişdilər, biz isə artıq səninlə iki saatdır ki, danışırıq. Söhbət yenidən davam etdi. Bu, etiraf dolu analitik söhbət idi. O, həmin

vaxta qədər deyilməyən bir çox epizodları yada saldı. Birinci dəfə ona respublikaya rəhbərlik etmək perspektivlərinin olduğunu təklif edəndə və ya buna eynam vurulanda o, bundan imtina etmişdi. Bu söhbət Andropovun kabinetində olmuşdu. Heydər Əliyev dövlətdə öz siyasi fəaliyyətini həmin vaxt olduğu istiqamətdə davam etdirməyə hazırlaşdı. O vaxt o, Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edirdi. Mən, bəlkə də təkcə mən yox, başqaları da yəqin ona görə son dərəcə təəssüf edirlər ki, Heydər Əliyev özündən sonra memuar qoymamışdır. Bəlkə də onun gündəlik yazmaq üçün, sadəcə, vaxtı və ya istəyi olmayıb. Həmin gündəliklərdə nəticədə memuarlara çevrilə bilərdi, artıq tam kitab yazmaq üçün isə, sadəcə olaraq, vaxt yox idi. Çünki ağır xəstəlik keçirənə qədər o, olduqca çox işləyirdi, kitab üzərində iş isə çox vaxt tələb edirdi. Belə kitabə bütün dünyada siyasətçinin ən populyar memuarları kimi tələbat olardı.

Aparıcı: Mixail Solomonoviç, sonuncu sualım. Siz bu sualı bir qədər qabaqladınız. O, mənə siz izn aldığınız həmin müsahibə haqqındadır. Onun barəsində danışarkən siz bir dəfə demişdiniz, müsahibə zamanı Heydər Əliyev belə bir cümle işləmişdi ki, mənim Azərbaycan üçün etdiklərim menden sonra da qiymətləndiriləcək. Bilirsiniz, belə şəxsiyyətlər haqqında və belə zaman kəsiyində danışmaq biza hadisələrə daha geniş baxmağa imkan verir. Bu sözlər sizə deyilən vaxt onları necə qəbul etdiniz və indi necə düşüncünüzü? Siz o cümləni necə başa düşürsünüz?

Mixail Qusman: Heydər Əliyev elə bir şəxsiyyət idi ki, nəhəng siyasətçi və dövlət xadimi olmaqla gördüyü işlərin miqyasını aydın şəkildə başa düşürdü. Məgər mərkəzdə, Moskvadan Azərbaycana gələn dövlət mükafatları həmin dövrdə böyük Sovet İttifaqının ali rəhbərliyinin Heydər Əliyevin fəaliyyətinə verdiyi qiyməti ən yaxşı sübutları deyilmi? O, respublikanın əldə etdiyi bu böyük qələbədə iştirakının miqyasını başa düşürdü. O, gözəl başa düşürdü ki, öz Vətəninin, öz ölkəsinin, Azərbaycanın tarixini yaratdı. O, yaxşı anlayırdı ki, yeni tikilən bina və ya böyük neft layihəsi, yaxud da digər sahələrdə əlaqədar işlər olmasından asılı olmayaraq onun gördüyü işlər yeni Azərbaycanın təməl daşları, bünovrəsi idi. Bu bünovrə üzərində yeni ölkənin yeni binaları inşa olunacaqdı, lakin bu bünovrə olmadan Azərbaycan da olmazdı. O, çox gözəl başa düşürdü ki, onun fəaliyyəti gələcəkdə də minnətdarlıqla anılacaq. O, "gördüyüm işlərin miqyasını başa düşürdü ki, mənə mənə Azərbaycanın dövlətinin Prezidenti kimi fəaliyyəti sayəsində Azərbaycan ərsəyə gəldi.

Aparıcı: Sübhəziz. Mixail Solomonoviç, bu xatirələrə, Ümummillə Lider haqqında fikirlərinizə görə sizə dərin təşəkkürümüzdü bildiririk. Çox sağ olun ki, vaxt tapıb bizim efrimizə qoşulduq. Sualınıza cavab verdiniz. Təşəkkür edirik.

Mixail Qusman: Sağ olun.

Zəngilan rayonunda, Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb

Dekabrın 14-də Zəngilan rayonu ərazisində, Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.



Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə xidmət rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyəti başlanması münasibətilə DSX-nin reisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi həyatına çatdı. Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpəsindən və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkil məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş mənəqaşının fəaliyyətə başlaması qeyd olunub.

Cari ilin oktyabrında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin üç yeni hərbi hissəsinin qurulmasını və sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədləri yeni xidməti uğurları ruhlandırıldığı vurğulanıb. Çıxışda azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması qeyd edilib, şəxsi həyatın gələcək xidməti-döyüş fəaliyyətində uğurlar arzulanıb. Yeni hərbi hissənin açılışını bildiren rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında ya-

radılmış şəraitlə tanış olublar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməcxana, hamam-camaşırxana-qaxanxana kompleksi, silah və təminat anbarları vardır. Hərbi hissənin elektrik enerjisi ilə təminatı üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib. Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib, ağaclar ekilib. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənmiş hərbi qulluqçular təltif olunublar.

İslam Əməkdaşlığı Təşkilatı ölkələrindən olan gənclər Gəncəyə səfər ediblər

İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (ARM) təşkilatçılığı ilə 10 Dekabr - İnsan Haqları Günü münasibətilə İƏT-ə üzv ölkələrdən olan bir qrup gəncin Gəncə şəhərinə səfəri olub.

ARM-dən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində gəncləri qəbul edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev rəhbərlik etdiyi qrupu qarşıladı. Səfər zamanı Gəncənin mədəniyyətini, tarixini və gənclərin yaşayış şəraitini tanış etdilər. Səfər zamanı Gəncənin mədəniyyətini, tarixini və gənclərin yaşayış şəraitini tanış etdilər. Səfər zamanı Gəncənin mədəniyyətini, tarixini və gənclərin yaşayış şəraitini tanış etdilər.



Səfər çərçivəsində gənclər həmin müharibədə erməni işğalçılarından raket hücumuna məruz qalmış ailələrə görüşüblər. Həmçinin Nizami Gəncəvinin məqbarasını ziyarət etdilər. Sonra "İƏT-ə üzv ölkələrdə insan haqları" mövzusunda "deyirmi masa"da iştirak etdilər. "Deyirmi masa"da Müstəqil Daimi İnsan Haqları komissiyası iclasının simulyasiyası keçirilib. Bu səfərə Azərbaycanda təhsil alan 23 İƏT üzvü ölkəsindən (Türkiyə, Pakistan, Qazaxistan, Tacikistan, Özbəkistan, İordaniya, Misir, Yəmə, Qambiya, Mozambik, Nigeriya, Sierre-Leone və s.) 40-dan çox gənc qatılıb. Səfər zamanı gəncləri Milli Məclisin deputatı Müşfiq Cəferov və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi müşayiət edərək onları maraqlandıran sualları cavablandırılar.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktoru vəzifələrini icra edən Vüsal Qurbanov Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib, belə səfərlərin Azərbaycan haqqı qəbulatırın dünyaya çatdırılması baxımından əhəmiyyətini qeyd etdi. Tədbirdə sudanlı tələbə Musa Sisi təəssüratlarını belə bölüşürək deyib: "Bu, mənim Gəncəyə ilk səfərimdir. Daim Azərbaycan haqqı davasını yanında olmuşam. Burada gördüklerimiz isə mənə çox məyus etdi. Erməni vəhşilliyi nəticəsində mülki əhaliyə qarşı törədilən bu cinayət qəbuləndirilməzdir. Mən burda gördüklərimiz də ölkəmizə ictimaiyyətə çatdıraraq insanlarımızı məlumatlandıracağam".

Pakistanlı tələbə Mobine Mehdi isə bunları qeyd etdi: "Biz bu kadri azərbaycanlı qardaş və bacılarımıza bölüşürük. Bütün bunlara baxmayaraq, müharibə dövründə Gəncə əhalisinin mərdliyinə də çox heyran qaldım. 10 Dekabr - İnsan Haqları Günü kimi qeyd olunur, buraya gəlmişizdə məqsəd müharibə zamanı terroradan əziyyət çəkən insanların haqq sesini dünyaya çatdırmaqdır".



Biznes-forum Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı birliyi və dostluğu göstərir

Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə VI Azərbaycan-Gürcüstan-Türkiyə Biznes-forumu keçirilib.



Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cəbbarov Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunun Bakıda keçirilməsində əhəmiyyətini vurğulayıb, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xüsusi önəm verdiyini, artıq 6-cı dəfədir üçtərəfli formada keçirilən biznes-forumun Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı birliyi və dostluğu nümayiş etdirdiyini qeyd edib.

Azərbaycanın qazandıqı böyük Zəfəri, torpaqlarımızın işğaldan azad olunmasını vurğulayan iqtisadiyyat naziri Türkiyənin hər zaman ölkəmizə güclü siyasi-mənəvi dəstək vermesinin, Gürcüstanın qonşuluq və tərəfdaşlığı münasibətlərinə daim etimad göstərməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağ münaqişəsinin bitməsi ilə yeni çoxşaxəli regional əməkdaşlıq platformasının qurulması, hər bir ölkənin bu prosedura yarananması üçün əlverişli imkanlar açılıb.

Tədbirdə qarşdaş Türkiyə ilə iqtisadi əlaqələr barədə məlumat verilib, ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlıq, qarşdaşlıq və tərəfdaşlıq münasibətləri vurğulanıb. Bildirilib ki, 2021-ci ilin 15-də dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsi əməkdaşlığımızın dərinləşdirilməsi üçün yeni perspektivlər açıb. Mikayıl Cəbbarov Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, bu il

qüvvəyə minən Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparıldığını, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis olunaçaq Ticarət Nümayəndəliyinin əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcəyini qeyd edib.

Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, əsas ticarət tərəfdaşlarından olan Gürcüstanla qarşılıqlı ticarət dövriyyəsinin 2021-ci ilin yanvar-oktyabr aylarında 33 faiz artıdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Gürcüstanla ən çox sərmayə yatırın ölkələrdəndir. Hazırda ölkələrimiz arasında ticarət və nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi, gömrük-sərəhəd buraxılışının sadələşdirilməsi istiqamətində işlər aparılır.

Qeyd olunub ki, regional əməkdaşlıq hər üç ölkəyə böyük fayda gətirir, birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi" Azərbaycan-Gürcüstan-Türkiyə uğurlu əməkdaşlığının nümunələridir.

Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Biznes-forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaqdır. Tədbirdə həmçinin azad edilmiş ərazilərimizdə aparılan

bərpa-quruculuq işləri, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən üçün 921 mürciat daxil olub ki, bunların 283-ü xarici şirkətlərin payına düşür. Həmçinin Qarabağda yeni yaradılmış Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına da böyük maraq var.

Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti barədə danışan iqtisadiyyat naziri qeyd edib ki, UDM-də özl sektorun payı 80 faizdən yuxarıdır. Son 10 ildə ölkə iqtisadiyyatına cəlb olunmuş bərabər xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir. 2021-ci ilin 11 ayı ərzində UDM 5,3 faiz, qeyri-neft sektoru 6,4 faiz, qeyri-neft ixracı 44 faiz artıb.

Türkiyənin ticarət naziri Mehmet Muş üçtərəfli əməkdaşlığın regional inteqrasiyaya və xalqlarımızın rifahına töhfə verdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı mexanizmlərinin genişləndirilməsini, tərəfdaşlığımızın gücləndirilməsi üçün iqtisadi potensialımızın tam həcmədə reallaşdırılmasını önəmli diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan-dakı əlverişli biznes və investisiya mühiti Türkiyə şirkətlərinin uğurlu fəaliyyət göstərməsinə şərait yaradır.

Gürcüstanın iqtisadiyyatı və davamlı inkişaf naziri Natia Tumava Azərbaycan səfərindən məmnunluğunu ifadə

edib, ölkəmizin və Türkiyənin Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu bildirdi. Gürcüstan iqtisadiyyatı barədə məlumat verən Natia Tumava yeni birgə təşəbbüslərin və layihələrin reallaşdırılmasının regional əməkdaşlıq genişləndirməklə, özl sektorun təşviqinə töhfə verəcəyini qeyd edib.

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Georgi Pertaia, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

Biznes-forum çərçivəsində AZPROMO və Gürcüstan Ticarət və Sənaye Palatası (GCCİ), Azərbaycan Ticarət və Sənaye Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeciləri Birliyi (MESS) arasında anlaşma memorandumları, həmçinin "AzŞəker" və "AgroBay Sərəncilik İthalat Sənaye və Ticarət" şirkəti arasında razılaşma memorandumu imzalanıb.

Tədbir iş adamlarının ikitərəfli görüşləri ilə davam edib. Azərbaycan-Gürcüstan-Türkiyə biznes-forumunun iştirakçıları Ələt Azad İqtisadi Zonasına və Sumqayıt Kimya Sənaye Parkına səfər edib, biznes və investisiya imkanları ilə tanış olublar.

YAP Mərkəzi Aparatında "Vətəndaş mövqeyi: fərdi və ictimai məsuliyyət" mövzusunda konfrans keçirilib



Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Vətəndaş mövqeyi: fərdi və ictimai məsuliyyət" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə konfransın aktual mövzuya həsr olduğunu bildirdi. O, qeyd edib ki, hər bir cəmiyyətdə fərdi və ictimai məsuliyyət mühüm amildir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Azərbaycan gənclərinin yüksək vətəndaşlıq mövqeyinə uyğun formalaşdığını deyib. Onun sözlərinə görə, buna nümunə olaraq 44 günlük Vətən müharibəsini göstərmək olar. Belə ki, gənclərimiz əsl vətəndaş mövqeyindən çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasına fəal iştirak ediblər.

Konfransda YAP Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov maruzə ilə çıxış edib. Mövzunu elmi-nəzəri təhlillərlə izah edən Ş.Əsgərov bildirdi ki, vətəndaş mövqeyinə təsir edən amillər çoxdur. Bura siyasi, iqtisadi, milli-mənəvi amilləri aid etmək olar. Amma əsas amil təhsil və tərbiyədir. Ona görə də gənclərimiz milli-mənəvi dəyərlərimizə sadıq olmalı, eləcə də yüksək biliklərə yiyələnəlməlidir.

Ş.Əsgərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin vətəndaş mövqeyi hər kəs üçün nümunə olmalıdır. O, həmçinin milli və ictimai maraqlarımızın qorunması ilə bağlı gənclərə tövsiyələrini də verib.

YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov çıxış edərək vətəndaşlıq mövqeyini yüksək keyfiyyət kimi dəyərləndirib. Onun fikrincə, hər bir vətəndaş baş verən proseslərə öz mövqeyini bildirməlidir. M.Mərdanov 1990-cı illərin əvvəllərində respublikada baş verən mürtəkkəb proseslərlə bağlı öz vətəndaş mövqeyini cəsarətlə nümayiş etdirən insanların, ziyalıların fəaliyyətinin gənclərə nümunə olduğunu söyləyib.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruzif Qonaqov isə bildirdi ki, hazırda dünyada və regionumuzda ciddi proseslər baş verir. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarının müdafiə edilməsi hər bir vətəndaş üçün əsas vəzifə olmalıdır. Bu prosesdə vətəndaş cəmiyyəti və siyasi partiyalar da ön sıralarda getməlidir. Ölkəmizdə 3700-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyini dəyən R.Qonaqovun sözlərinə görə, QHT-lər öz fəaliyyətlərində milli maraqlarımızı öndə tuturlar. O cümlədən siyasi partiyaların da daim dövlət və xalq amilinə önəm verməlidir. R.Qonaqov bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin digər siyasi partiyalar üçün nümunə olduğunu diqqətə çatdırıb.

YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova isə vətəndaş mövqeyinin ailə münasibətləri əsasında formalaşdığını söyləyib. Konfransda həmçinin YAP Veteranlar Şurasının üzvləri Adilə Abasova, Tahir Məmmədov, Sudeyif İmamverdiyev və "91-lər"dən biri Munis Bayramov çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanda dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim siyasətimizin təməlinə dövlət maraqları, xalqa iqtidar arasında birlik dayanır" fikirləri kimi dəyərlərlə yanaşı, milli maraqlarında gənclərə daim vətəndaş mövqeyindən çıxış etməyi, milli maraqlarımızı qorumağı tövsiyə ediblər.

Daha sonra konfrans diskussiyaya şəraitində davam edib və gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin korrupsiyaya qarşı mübarizəyə dair yüksək səviyyəli sessiyasında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəti siyasi iradəsinə uyğun olaraq prokurorluq orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində mövcud kompleks tədbirlərin ayrılmaaz tərkib hissəsi olan beynəlxalq əməkdaşlıq əlaqələri daim inkişaf etdirilməkdədir.



Baş Prokurorluğun Metbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 13-də Misir Ərəb Respublikasının Şərm-əş-Şeyx şəhərində BMT-nin Korrupsiyaya Əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin Assambleyasının 9-cu sessiyası yığılıb.

Ümumilikdə 192 dövlətin hökumət başçıları, ali dövlət rəsmiləri və 15 nüfuzlu beynəlxalq təşkilatın rəhbər şəxslərinin bir araya gəldikləri tədbirdə sözügedən konvensiyanın üzv ölkələrdə icra vəzifələri, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu kontekstdə reallaşdırılan islahatlar, eləcə də ortaya çıxan problemlərin həlli yolları müzakirə olunub.

Hibrid formada keçirilmiş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev rəhbərliyi ilə Prokurorluq, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti əyani, habelə videokonfrans formatında təmsil edib.

Konfransda çıxış edən Kamran Əliyev korrupsiyaya qarşı mübarizədə əldə edilmiş milli təcrübənin spesifik xüsusiyyətlərini müxtəlif aspektlər üzərindən diqqətə çatdıraraq, mövcud siyasət iradəyə uyğun şəkildə ölkəmizdə icra edilmiş instiutsonal və hüquqi yeniliklərdən bəhs etmiş, cinayət-hüquqi icraatlarla əməkdaşlıq və vurulmuş zıyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə dair nümunələr göstərmiş, bütün bunların balanslı anti-korrupsiya siyasətinin gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını bildirdi.

Eyni zamanda çıxışında şanlı Zəfərə nəticələnən haqq mübarizəmizə toxunan nümayəndə heyətinin rəhbəri işğal altında olan ərazilərimizin ötn il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi ilə Azərbaycanın qarşısında yeni inkişaf mərhələsinin açıldığını, belə ki, xarici və yerli investitorların yeni infrastruktur layihələrinə cəlb edildiyi

həmin ərazilərdə şəffaflıq və korrupsiyadan azad mühit kimi komponentlərin tam bərqərar edildiyini vurğulayıb.

Dekabrın 14-də sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "İnə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi" mövzusunda xüsusi tədbir keçirilib.

Panel müzakirə formatında keçirilən hibrid tədbirdə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) yüksək vəzifəli rəsmisi Tim Steele açılış nitqi ilə çıxış ediblər.

Ölkəmizin korrupsiyaya qarşı mübarizədə növbəti döndü il üçün hazırlanan hədəfli milli fəaliyyət planından danışan baş prokuror bu istiqamətdə aparılan preventiv və cəza tədbirləri haqda məlumat vermişdir. Kamran Əliyev korrupsiyaya qarşı mübarizəyə onun tərkib hissəsi olan aktivlərinin bərpası sahələrində beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edərək, müxtəlif beynəlxalq alətlərin və ikitərəfli qaydada əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb.

Baş prokuror xüsusilə qeyd edib ki, ölkəmiz ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri ilə istifadə olunması faktı ilə də üzləşib. Belə ki, 44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorcu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollarından artıq qanunsuz vəsait toplanıb. Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə olunub.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev ölkəmizin sədrlik etdiyi

Qoşulmama Hərəkatı adından çıxış edərək hərəkat üzvlərinin korrupsiyanın qarşısının alınmasında və korrupsiyaya qarşı mübarizədə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına verdiyi önəm, korrupsiyanın təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunmasına mənfi təsiri, eləcə də innovativ yansımalar və texnoloji yeniliklərdən istifadə ilə korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti barədə konfrans iştirakçılarını məlumatlandırıb.

İclasda iştirak edən tanınmış beynəlxalq mütəxəssislər, o cümlədən UNODC-nin korrupsiyaya qarşı mübarizə üzrə eksperti Vladimir Kozin, Böyük Britaniyanın "Greenacre" qeyri-hökumət təşkilatının həmtəsisçisi Ben Evans, Qeyri-kommersiya hüququ üzrə Avropa Mərkəzinin vitse-prezidenti Natalia Bourjalila və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Departament direktoru Fuad Əliyev bəzi xeyriyyə fondları və digər qeyri-kommersiya təşkilatları tərəfindən həyata keçirilən ianə toplanması kampaniyalarının korrupsiya və digər cinayətkarlıq məqsədlərinə xidmət etdiyini vurğulayıb və bu cür halların qarşısının alınması üçün BMT üzv dövlətlərinə praktiki tövsiyələrin hazırlanmasını təklif ediblər.

Bu xüsusda Azərbaycan nümayəndəsi tərəfindən 44 günlük Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən humanitar fəaliyyət adı ilə ermənişillik şəxslərdən toplanan böyük həcmədə vəsaitin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadə edildiyinə diqqət qətilib.

Tədbirdə iştirak edən BMT-yə üzv dövlətlərin, beynəlxalq QHT-lərin, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələrinin sualları etraflı cavablandırılıb.

Konfrans işini davam etdirir.

Erməni futbolçularının Azərbaycan bayrağına qarşı təhqiredici hərəkətlər etməsi ilə bağlı cinayət işi başlanıb

Ermənistanın hərbi-siyasi rəhbərliyi özünün təvəzükər mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı tərxiat yönümlü hərəkətlər davam etdirir.

Baş Prokurorluğun Metbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bezi kütləvi in-

formasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrinin videogörüntüləri yayılıb.

Faktla bağlı Azərbaycan Respublikası baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Döv-

lət Bayrağı və ya Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

İş üzrə hüquqi yardım haqqında vəsaitlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətməş şəxslərin müəyyənlişdirilərək məsuliyyəti cəlb olunmaları istiqamətində zəruri tədbirlər görülcək.

Avropa ədliyyə nazirlərinin növbəti konfransı olub

Xəbər verdiyi kimi, dekabrın 13-14-də İtaliyanın Avropa Şurasının (AŞ) Nazirlər Komitəsində sədrliyi çərçivəsində Venesiyada Avropa ədliyyə nazirlərinin konfransı keçirilib.



AZƏRTAC xəbər verir ki, konfransın açılışında AŞ-nin baş katibi Mariya Peycinoviç Burç, AŞPA-nın prezidenti Rik Daems, AŞ Venesiya Komissiyasının sədri Canni Bukikio və İtaliyanın ədliyyə naziri Marta Kartabiyaya giriş sözü ilə çıxış ediblər.

Tədbirdə bərpəedici ədliyyənin təbii, cinayət qurbanları və cinayətkarlar arasında bərsiyyəyə nail olunması, məhkum edilmiş yeniyetmələrin reinteqrasiyası kimi məsələlər müzakirə olunub, nazirlər tərəfindən təqdimatlar keçirilib.

Çıxış edən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin müdrik siyasəti nəticəsində davamlı inkişafın, sabitliyin və təhlükəsizliyin təmin olunmasını, müdərəqi hüquqi islahatların aparılmasını qeyd edib, bərpəedici ədalət mühakiməsinin təbiiqi ilə bağlı Azərbaycanın təcrübəsi ilə bölüşüb.

Eyni zamanda yeniyetmə məhkumların cəmiyyətə reinteqrasiyası üzrə görülən müxtəlif instiutsonal və praktik tədbirlər, UNICEF və vətəndaş cəmiyyəti ilə effektiv əməkdaşlıq və birgə layihələr qeyd edilib, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin məlumat verdiyi kimi, tədbirdə Ermənistan nazirlərinin çıxışında ölkəmizə qarşı

yersiz verdiyi yalan məlumatları Azərbaycanın ədliyyə naziri tutarlı faktlarla təkbiz edərək qarşı tərəfi tam işə edib.

Konfransın yekununda bərpəedici ədalət mühakiməsinin Avropada daha geniş təbiiqi təşviq edən Venesiya Bəyannaməsi qəbul olunub.

Səfər çərçivəsində tədbirə evsahibliyi edən İtaliya, habelə konfransda iştirak edən Türkiyə, Gürcüstan və bir sıra digər dövlətlərin ədliyyə nazirləri ilə ikitərəfli görüşlər keçirilib.

İtaliyanın ədliyyə naziri Rörta Kartabiyaya ilə keçirilmiş görüşdə ölkələrimizin qədim tarixi köklərə malik dostluq və əməkdaşlıq münasibətlərinə toxunularaq onların strateji tərəfdaşlığı səviyyəsində olmağı qeyd edilib. Bu işdə dövlət başçılarının rolu, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə İtaliya dövlət səfəri çərçivəsində imzalanmış "Çoxözlüclü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"nin mühüm əhəmiyyəti vurğulanıb.

Görüşdə ədliyyə və məhkəmə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə dair faydalı

fikir mübadiləsi aparılıb, İtaliyalı nazir ölkəmizlə hüquqi əlaqələrin inkişafına maraq göstərmiş.

Eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində böyük Qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımıza İtaliyanın məsul dövlət rəsmiləri və deputatları səfər edərək ərazilərimizin Ermənistan tərəfindən tamamilə dağıdılmasını canlı şahidi olduqları, bölgədə aparılan bərpə-quruculuq işlərində dost dövlət kimi İtaliyanın iştirakı qeyd edilib.

Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ilə keçirilən görüşdə dost və qarşdaş ölkələrimiz arasında müttəfiqlik münasibətləri çərçivəsində inkişaf edən hüquqi əlaqələrdən məmnunluq ifadə olunub, Türk Dövlətləri Təşkilatı çərçivəsində ədliyyə nazirlərinin ilk toplantısının 2022-ci ilin yanvarında İstanbulda keçirilməsini əhəmiyyəti vurğulanıb.

Gürçüstanın ədliyyə naziri Rati Breqadze ilə keçirilmiş görüşdə iki ölkə arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin səviyyəsində məmnunluq ifadə edilib. Ədliyyə nazirləri arasında əməkdaşlığa dair yeni hazırlananın sonadın qonşu dövlətin ədliyyə nazirlərinin ölkəmizə yaxın gələcəkdə səfəri zamanı imzalanması barədə razılığa gəlinib.

Konfrans zamanı İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya ilə işçi görüşü keçirilib. Görüşdə o, dövlətlərimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafını qeyd edib, 2019-cu ildə Azərbaycana səfərini və Prezident İlham Əliyev tərəfindən qəbulunu məmnunluqla xatırladı. Ölkəmizə maraq göstərən L.Zaya ilə Azərbaycan-İtaliya əlaqələrinin perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində keçirilmiş bütün görüşlərdə həmsöhbətlərin diqqəti xüsusilə Vətən müharibəsində Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin acı nəticələrinə, həmçinin azad edilmiş torpaqlarımızda işğal dövründə törətdiyi vəhşiliklərə cəlb olunub.

Tədbirlərdə Azərbaycanın İtaliyada səfəri Məmməd Əhmədovun iştirakı edib

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	14.12.2021
Ümumi yoluxmuşların sayı	605 920
Yeni yoluxmuşların sayı	922
Ümumi sağalmaların sayı	578 756
Yeni sağalmaların sayı	1621
Aktiv xəstə sayı	19 041
Ümumi test sayı	5 694 341
Ümumi ölmə sayı	8 123
Bu gün	14.12.2021
Yeni yoluxmuşların sayı	922
Yeni sağalmaların sayı	1621
Bu günkü test sayı	11 085
Bu günkü ölmə sayı	19

Azərbaycan Respublikasının ərazisində COVID-19 əleyhinə aparılan vaksinasiya ilə bağlı son vəziyyət	
Ümumi	14.12.2021
Yarılın vaxtdakı ümumi sayı	10 928 879
Ümumi sayı	34 799
1-ci doza vaxtdakı sayı	5 124 934
2-ci doza vaxtdakı sayı	4 359
3-cü doza vaxtdakı sayı	5 153
"Buster" doza vaxtdakı sayı	1 181 564
"Buster" doza vaxtdakı sayı	25 287



Elm xadimləri

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşdirilməsində Əməkdar elm xadimi, akademik Həsən Əliyevin müstəsna xidmətləri vardır. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.



bilavasitə Həsən Əliyevin təşəbbüsü və ardıcıl təkidi ilə yaradılmışdır. Onun təbiəti mühafizə ideyalarını məhsuldar qüvvələrini yerləşdirilməsi, idarəedilmənin təkmilləşdirilməsi ilə də əlaqələndirilmişdir. Buna Mingəçevir yaxınlığında yeni Azərbaycan DRES-in ekoloji tələblərə uyğun inşa edilməsi, bir sıra dağlıq bölgələrdə respublika əhəmiyyətli avtomobil yollarının çəkilməsi, yeraltı suların səmərəli istifadəsi və s. misal göstərmək olar. Qafqazda AES tikilməsi ideyasına akademik xüsusi münasibəti var idi. O, Ermənistan və Gürcüstanda AES tikilməsinə etiraz etdiyi kimi, Azərbaycan da bu işin əleyhinə idi.

1955-ci ildə Azərbaycan SSR EA Təbiəti Mühafizə Komissiyasının sədri kimi Bakı şəhərində təbiəti mühafizə problemləri üzrə ilk Cənubi Qafqaz müəvafiqi keçirildi. Müşavirənin qərarlarında dövlət miqyasında yeni təbiəti mühafizə təşkilatının yaradılması və komissiyanın işinin yaxşılaşdırılması üçün vəzifələr irəli sürüldü. Həmin qərarlar 1963-cü ildə yəna onun təşəbbüsü ilə Respublika Təbiəti Mühafizə Komissiyasının təşkilində misilsiz rol oynamışdır. Yaradılmasına böyük səy göstərirdi "Azərbaycan təbiəti" jurnalı və orada gedən aktör (şair Məmməd Araz) təbiətsevərləri özünə cəlb etmişdi. "Həyəcan təbiəti" kitabı ilə respublika ictimaiyyətinin böyük hissəsini təbiəti mühafizə etməyə səfərbər edə bilmişdi. Əslində, bu məsələ 1980-ci illərdə Azərbaycanda bir hərəkət çevrilmişdi.

Akademikin rəhbərliyi ilə 1959-cu ildə təbiəti mühafizə qanununun layihəsi hazırlanmış və Azərbaycan SSR Ali Sovetinin ikinci sessiyasında müzakirə olunaraq qəbul edilmişdi. Göstərilənlər sonralar Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin yaradılmasına əsas vermişdi.

Görkəmli alim yaradıcı gənclərə qaçığı göstərirdi. İnstitutun vəsiyyəti aspiranturaya və doktoranturaya qəbul məsələlərinə önəm verirdi. 40-dək aspirant və dissertant onun rəhbərliyi ilə namizədlik və 8 nəfər doktorluq dissertasiyası müdafiə etmişdi.

O, ali və orta ixtisas məktəblərində işləmək üçün ekoloj və ətraf mühiti mühafizə üzrə ixtisaslaşmış kadrların hazırlanmasına da xüsusi fikir verirdi. Azərbaycanda ətraf mühiti mühafizəyə dair ilk kafedranın (1980) Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüs göstərənlərdən birincisi Həsən Əliyev olmuş, həmin kafedrada xüsusi kurs üzrə mühazirələr oxumuşdu. Mühazirələrə görə verilən zəhmət haqqını da almamışdı.

Akademiki xarici ölkələrdə də yaxşı tanınırdı. SSRİ EA-nın Coğrafiya, Torpaqşünaslıq və digər institutları ilə səmərəli əlaqələr yaratmışdı. Onu təbiətsəhnəlik sahəsində yüksək yaradıcı tədqiqatçı kimi mühazirələr və məruzələr oxumaq üçün tez-tez dəvət edirdilər. 1958-ci ildə Yunanıstanda olarkən təbiətin və təbiət ehtiyatlarının mühafizəsi üzrə Beynəlxalq İttifaqın üzvü seçilmiş, 1960-cı ildə Polşada keçirilən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın VII Baş Meclisinin nümayəndəsi, 1966-cı ildə həmin ittifaqın İsvetçerada keçirilən IX Baş Meclisinin nümayəndəsi, 1970-ci ildə Londonda keçirilən Beynəlxalq Bibliografiya Nəşriyyatı redaksiyasının üzvü, UNESCO və UNEP kimi beynəlxalq təşkilatların eksperti, 1982-ci ildə ABŞ-ın Tukson Dünya Universitetinin təbiəti mühafizə üzrə fəxri mədəniyyət doktoru seçilmişdir.

Bir sözlə, alim 5 qitənin hamısında elmimizi, xalqımızı təmsil etmişdir. Alimə vətəndə də böyük mükafatlar və fəxri adlar verilmişdir. O, "Lenin", "Oktyabr inqilabı", "Qırmızı Əmək Bayrağı", "Qırmızı ulduz", "I dərəcəli Vətən müharibəsi", "Şöhrət" ordenləri və bir çox medallarla təltif edilmişdir. Azərbaycanın Əməkdar elm xadimi adına, Azərbaycan Respublikası Dövlət mükafatı laureatına, Vavilov adına medala layiq görülmüşdür.

Bütün bunlarla yanaşı, humanizmi və xeyirxahlığı alimi Azərbaycan xalqının, ictimaiyyətinin sevimlisinə çevirmişdi. Həsən Əliyevin çoxətəfəlli fəaliyyətində Heydər Əliyev fenomeninin rolu da danmaq olmaz. Xüsusi qeyd etməli ki, o, respublikanın birinci şəxsinə öndükdü kəməyi ancaq elmə, Azərbaycanda təbiətinə sərf edirdi.

Bu gün Həsən Əliyevin elmi irsinə diqqət yetirməklə yanaşı, onun bir şəxsiyyət kimi də yada salınmasına zərurət var. O, xalqa xidmət rüvunda tərbiyə olunub yetişmişdir. Həsən Əliyevin insanpərvərliyindən, xeyirxahlığından danışarkən Peyğəmbərimizin (s. Şə) qın böyük dühalarından olan Cami və Füzulinin tərcüməsi ilə bizi çağırdıran hədisi yada düşür: "Bacardıca xalqa fayda ver. Lütfünə xalqı şad elə, sevindir. Dünyada ən gözəl adam odur ki, onun xasiyyəti tündən xalqa çox xeyir yetişsin".


Bu müqəddəs sözləri təkrar edərkən akademik xalq məsələsinə çevrilən hikmətli sözləri də yada düşür: "Təbiət seven, təbiətə də mənə bəzə olan insan heç zaman rəhmsiz, vicdansız ola bilməz".

Respublikada o zaman mövcud olan 14 dövlət qoruyucunda 7-si (Hirkan, Qarayazı, İsmayilli, İllis, Altağac, Turyançay və Bəsitçay) Şəvqi GÖYÇAYLI, coğrafiya elmləri doktoru, professor

Azərbaycan mediası yeni islahatların astanasındadır

"Media haqqında" qanun layihəsinin qəbulu KİV-də keyfiyyət dəyişikliyi yaradacaq

Söz və fikir azadlığının təmini üçün dünya təcrübəsinə uyğun daim tədbirlər həyata keçirən Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində olduqca mühüm olan yeni addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dorinləşdirilməsi haqqında" 12 yanvar 2021-ci il tarixli fərmanına əsasən hazırlanan "Media haqqında" qanun layihəsi medianın yeni islahatları başlamaq əvəzinə olduqca xəbərxəbər Layihə ödəndirir. Əvvəlcədən qeyd etmək lazımdır ki, Azərbaycan mediasında əsaslı keyfiyyət dəyişikliyi aparılmasına və bunun nəticəsi olaraq, dünya trendlərinə uyğun formada inkişaf etməsinə şərait yaradacaq. Qanun layihəsinin Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə hazırlanması dövlət media sahəsinə göstərdiyi qayğının real təzahürüdür.



Dövlətin siyasi iradəsinin təcəssümü

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyir ki, Ümmümilli Lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə senzuranın ləğvi, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanunun qəbulu ölkəmizdə azad sözün inkişafına göstərilən diqqət və qayğı-nın göstəricisi idi. 2003-cü ildən yeni inkişaf mərhələsinə adlayan Azərbaycan mediası ödəndirir. Bunun üçün əvvəlcədən özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib: "Tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dorinləşdirilməsi haqqında" fərmanı imzalanmış, həmin sənədə əsasən Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında" qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafın təmin olunmasının dövlətimiz üçün prioritet təşkil etməsinin göstəricisidir. Reallıq budur ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni realiaqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük zərurət yaratdı".

Vüqar Rəhimzadənin fikrincə, Azərbaycanda 1999-cu ildə qəbul olunmuş, hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun bu günə kimi 79 dəfə əlavə və dəyişikliklərə məruz qalıb. Lakin indi yeni çağırışlar ortaya çıxıb. Müasir çağırışlar yer aldığı yeni qanun Azərbaycan mediasının inkişafına təkan verəcək. Bu, media üçün yeni imkanlar, yeni mərhələ deməkdir. Dövrün tələblərinə uyğun şəkildə hazırlanan "Media haqqında" qanun layihəsi dövlətin siyasi iradəsinin təcəssümüdür.

Media mühiti sağlamlaşdırılacaq V.Rəhimzadə bildirir ki, yeni qanun dövlət-media münasibətlərində əsas elementlərdən biri olan hüquqi bazanın təkmilləşdirilməsi öz təhsisini verəcək. Layihədə əksini tapan yeniliklərdən biri də media reyestrinin yaradılması və həmin reyestrə daxil edilmiş jurnalistlərə vahid jurnalistik informasiya təqdim olunmasıdır. Bunun üçün könlüllük prinsipi əsas götürülüb. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, onların, eləcə də işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurlarının daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. "Çap mediası subyektlərinin fəaliyyəti başlanmadan əvvəl bu barədə məlumat verməsi yeni bir prosedür deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə bu məlumatların sistemləşdirilməsi və həmin yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması nəzərdə tutulub. Ümumiyyətlə, media reyestrinin yaradılması media mühitinin sağlamlaşdırılmasına müsbət təsir göstərəcək".

Bütün dünyada məsuliyyətli medianın yalnız qanunların yaxşı işlədiyi şəraitdə inkişaf etdiyini söyləyən baş redaktorun qənaətinə görə, yeni qanun layihəsi məhz məsuliyyətli medianın inkişafına təkan verəcək.

Vüqar Rəhimzadə dedi ki, yeni qanun təkəçə çap mətbuatı üçün deyil, elektron media resursları üçün də böyük əhəmiyyət kəsb edir. Elektron media qurumları sahəsində mövcud boşluqların aradan qaldırılmasından, jurnalistika sahəsinin daha da təkmilləşməsindən və hüquqi bazanın inkişafı tələblərə uyğunlaşdırılmasından ötrü bu qanunun qəbulu çox vacibdir.

Əməkdar jurnalist əlavə etdi ki, beynəlxalq birliyin fəal üzvü olan Azərbaycanda bütün sahələr kimi media da artıq daha müasir, beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bunun üçün bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırılması başlıca şərtidir. Yeni qanun mükəmməl hüquqi sənəd kimi mühüm əhəmiyyətə malikdir, insan hüquq və azadlıqlarının əsası təşkil edən söz və mətbuat azadlığı sahəsində dövlətin həyata keçirdiyi uğurlu siyasətə uyğun olaraq yeni hədəfləri müəyyənləşdirməyə və onlara çatmağa xidmət edəcək. 9 fevral 78 maddədən ibarət qanun media sahəsində fəaliyyət prinsiplərini, kütləvi informasiyanın əldə edilməsi, emalı və yayılması, jurnalist statusunu və daha bir çox mühüm məqamları özündə ehtiva edir: "Qanun mahiyyəti və həssaslığı nəzərə alınmaqla çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, normativ hüquqi aktın layihəsinin 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil olunub. Ölkəmizdə söz və mətbuat azadlığının daha mükəmməl şəkildə təmin edilməsi xidmət edəcək yeni qanun media subyektlərinin, o cümlədən audiovizual, çap, onlayn media və informasiya agentliklərinin fəaliyyətinə yeni nəfəs gətirəcək. Yeni "Media haqqında" qanunun qəbulu ilə mətbuat inkişafında növbəti mərhələ başlayacaq".

Reket jurnalistikası problemi həll ediləcək Fəaliyyət göstərirdiyi sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi olduqca zəruri sayılan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Müsavat" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu yeni qanun layihəsinin müsbət keyfiyyətlərini həddindən artıq çox olduğunu bildirir. Onun sözlərinə görə, "Kütləvi informasiya vasitələri haqqında" qanunun mərkəzində çap mediası dayanır. Yeni çağırışlara cavab verməyə bu qanunda onlayn medianın təsnifi yoxdur. Lakin yeni layihədə onlayn medianın hüquqi bazasının yaradılması ilə yanaşı, media nədiri, jurnalist kimdir, onun fəaliyyəti nədir - bütün bunların təsnifatı dəqiqləşdirilir. Layihə sərbəst çağırış jurnalist fəaliyyəti üçün hüquqi baza yaradır. Media reyestrinin yaradılması da layihənin əsas üstünlüklərindəndir.

Hazırda reketçiliyin ciddi jurnalistikası aşığıldığınyı söyləyən R.Arifoğlu sözdəndən layihənin bu problemi əsaslı şəkildə həll edəcəyini düşünür: "Reket jurnalistikası bizim böyük dərindən təsəvvür edin ki, əllərinizdə saxta jurnalist vəsiqəsi gəzdirdən təxminən 28-30 minə yaxın fırıldaqçı ordusu var. Heç 28 min nəfərin saxta müəllimlik, yaxud saxta polis, saxta həkim vəsiqəsi daşdığına görə bilirsiniz? Onları dərhal həbs edərlər. Amma indi belə jurnalist vəsiqəsi daşıyanları tuta bilmərlər, çünki sistemizlikdir, kimin kim olduğunu bilmərlər. Media reyestrini formalaşdırmaqla ciddi və qeyri-ciddi jurnalistika arasında sərhəd yaranacaq. Bununla media qurumlarından, jurnalistlərdən hansının reket, hansının ciddi jurnalistikası ilə məşğul olduğunu müəyyənləşdirəcəkdir".

cək, həqiqi jurnalistlərin sayı bilinəcək. Bunları düşünərək vahid vəsiqə sistemindən istifadə təşəbbüsü qaldırılıb".

Medianın iqtisadi asılılığının aradan qaldırılması üçün təşəbbüslərə imkan verəcək Rauf Arifoğlu onu da bildirdi ki, hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanuna görə hər hansı tərəf istədiyi an - 5-10 il zaman keçəndən sonra da dərc edilən yazıya görə jurnalisti və qəzeti məhkəməyə verə bilər. Amma yeni qanun layihəsində bunun üçün konkret zaman - bir ay vaxt müəyyənləşdir. Yeni layihənin ən üstün cəhətlərindən biri onun jurnalisti və media orqanını qorumasıdır: "Bizdə belə bir nümunə var: Bir cinayət işi üzrə yazı yazmışdır. Şəxs 4-5 il həbs cəzası çəkib, müddəti bitdikdən sonra gəlib bizə məhkəməyə verir. Deyir ki, mən bəraət almışam, məlumatı hər yerdən sildirməmişəm, siz də silin. Məlumat silmədiyimiz üçün bizi məhkəməyə verir. 2016-cı ildə yazılan yazıya görə 2021-ci ildə məhkəmə davası açılır. Demək, qanun artıq jurnalisti qorumur".

Baş redaktorun fikrincə, yeni qanunverici baza əsas verəcək ki, bundan sonra medianın iqtisadi asılılığının aradan qaldırılmasına imkan verən qanun və qaydalarla dəyişikliklər üçün təşəbbüs qaldıracaq. Məsələn, "Reklam haqqında" qanunun bazara uyğunlaşdırılmasını tələb edək, vergi ilə bağlı dövlətə müraciət edək. "Media haqqında" qanun layihəsinin media ictimaiyyətinə xəbərsiz hazırlanması barədə səslənən iddiaları qanun qəbulu təmin edir: "Çoxları deyir ki, bu qanunun hazırlanmasından media ictimaiyyətinin xəbəri olmayıb. Tam yalandır. Layihə dəfələrlə ayrı-ayrı qruplar tərəfindən müzakirə edilmişdir. Redaktorların, müxbirlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi müzakirələr hər zaman açıq keçirilib. Mən özüm bu müzakirələrdə iştirak etmişəm. Biz layihəni sərbəst oxuyub rəy vermişik. Amma parlamentdə gedən son ictimai müzakirələrdə gördüm ki, gözü-müzdən qaçan məqamlar olub. Çatışmazlıqların hamısı düzəldəcək, heç bir narahatlıq yoxdur. Bir media meneceri kimi istəyirəm ki, fəaliyyət göstərdiyim sahə üzrə hüquqi bazada bir təkmillik, dünya standartlarına uyğun, ciddi qanun-qayda olsun. Bu layihə də dünya standartlarına uyğun hazırlanıb".

Azərbaycan mediasının gələcəyi üçün mükəmməl yol xəritəsi Əməkdar jurnalist, "Trend" BİA-nın baş direktor müavini Sahil Kərimlinin fikrincə, "Media haqqında" qanun layihəsi olduqca mükəmməl, müasir dövrün tələblərinə tam cavab verən formada hazırlanıb: "Qanun layihəsində Azərbaycan mediasının gələcəyi üçün mükəmməl yol xəritəsi təqdim edilir. Layihədə gözlənilən təkmilləşmələri, dünyanın ən müasir qanunvericilik bazasına uyğunlaşdırılıb. Əminlik ki, tezliklə böyük müasir və dünya standartlarına uyğun qanun qəbul ediləcəkdir".

Layihədə əksini tapan bəzi müddəalara münasibət bildirən Sahil Kərimli dedi ki, əsas məqamlardan biri hərbi, fəvqəladə vəziyyət və digər bir kimi hallarda media sahəsində çalışan işçilərin fəaliyyəti ilə bağlıdır: "Məlumdur ki, hazırda dünyada hərbi münaqişələr, terror-təxribat fəaliyyətləri, dini ekstremizm meyilləri artmaqdadır. Sırr deyil ki, ölkəmiz də dünyanın bir parçası olaraq bu mənfi çağırışlardan sı-

ğortalanmayıb. Xüsusilə də nəzərə alınmalıdır ki, olduqca məkribi bir düşmənlik üz-üzəyik. Ermənistan hələ də bölgədə sülhə və təhlükəsizliyə təhdid olaraq qalır, revansist meyillər səngimir. Belə bir şəraitdə Azərbaycan mətbuatının da üzərinə böyük yük və məsuliyyət düşür. Ayrı-ayrı olmaq, düşmənin apardığı saxta informasiya təbliğatına tutarlı cavab vermək, dövlətin və xalqın mənafeyini qorumaq hər bir media nümayəndəsinin borcudur.

Bütün bu məqamlar - hərbi və fəvqəladə vəziyyət dövründə, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında, həmçinin terror əleyhinə aparılan əməliyyat zonasında media sahəsində çalışan işçilərin fəaliyyətinin tənzimlənməsi "Media haqqında" yeni qanun layihəsində təsbit olunub. Həmçinin hərbi və fəvqəladə vəziyyət dövründə, dini ekstremizm və terror əleyhinə xüsusi əməliyyatların aparıldığı zonalarda media nümayəndələrinin fəaliyyətinin tənzimlənməsi, onların ictimai əsaslı maraqlarına və sağlamlıqlarının qorunması məqsədilə də olduqca vacib müddəalar əks olunur".

Sahil Kərimli bildirdi ki, digər bir önəmli məqam mediada dərc olunan və ya yayılan informasiyaya dair vəzifələrin müəyyənləşdirilməsidir: "Bu da çox vacib olan amildir. Azərbaycan Respublikasının Konstitusiyaya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanması, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir. Faktlar və hadisələr qarəzsiz və obyektiv şərh olunmalı, birtərəfliyyətlə verilməməlidir; parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xurafatların təbliğinə yol verilməməlidir. Azərbaycan mediası qarşısında qoyulan bu haqlı tələblər milli təhlükəsizlik və ərazi bütövlüyünün qorunmasına, iğtişaşın və ya cinayətin qarşısının alınmasına, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsinə və mənəviyyətin mühafizəsinə yönəlib, məruzə xarakterli məlik ictimai zərərtdən irəli gəlir".

Daha bir mühüm məsələ isə media orqanlarının əldə etdiyi gizli audio və video yazılardan, fotoçəkilişlərdən istifadə etməyə və ya onları yaymağa yol verilməsi halları ilə bağlıdır. Bu barədə danışıq Əməkdar jurnalist Sahil Kərimli qeyd etdi ki, dünyanın ekrən inkişaf etmiş ölkələrində bu məqamlar qanunla ciddi şəkildə tənzimlənir və "Media haqqında" qanun layihəsi də bu baxımdan "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına tamamilə uyğundur. Yeni gizli audio və videoyazılardan, fotoçəkilişlərdən istifadə etməyə və ya onları yaymağa yol verilən halların konkret dairəsi müəyyənləşdirilməlidir. Konvensiyanın müvafiq maddəsində də göstəriləyi kimi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısı alınmalıdır.

Sahil Kərimli dedi: "Azərbaycan hər zaman müasir dünyaya inteqrasiya edib, ölkəmizin qanunvericilik bazası daim yenilənib, dünyanın ən müasir qanunvericilik bazasına uyğunlaşdırılıb. Əminliklə demək olar ki, "Media haqqında" qanun layihəsində Azərbaycan mediasının gələcəyi üçün mükəmməl yol xəritəsi təqdim edilir. Layihədə gözlənilən təkmilləşmələri, dünyanın ən müasir qanunvericilik bazasına uyğunlaşdırılıb. Əminliklə demək olar ki, tezliklə böyük müasir və dünya standartlarına uyğun qanun qəbul ediləcəkdir".

Layihədə əksini tapan bəzi müddəalara münasibət bildirən Sahil Kərimli dedi ki, əsas məqamlardan biri hərbi, fəvqəladə vəziyyət və digər bir kimi hallarda media sahəsində çalışan işçilərin fəaliyyəti ilə bağlıdır: "Məlumdur ki, hazırda dünyada hərbi münaqişələr, terror-təxribat fəaliyyətləri, dini ekstremizm meyilləri artmaqdadır. Sırr deyil ki, ölkəmiz də dünyanın bir parçası olaraq bu mənfi çağırışlardan sı-

ğortalanmayıb. Xüsusilə də nəzərə alınmalıdır ki, olduqca məkribi bir düşmənlik üz-üzəyik. Ermənistan hələ də bölgədə sülhə və təhlükəsizliyə təhdid olaraq qalır, revansist meyillər səngimir. Belə bir şəraitdə Azərbaycan mətbuatının da üzərinə böyük yük və məsuliyyət düşür. Ayrı-ayrı olmaq, düşmənin apardığı saxta informasiya təbliğatına tutarlı cavab vermək, dövlətin və xalqın mənafeyini qorumaq hər bir media nümayəndəsinin borcudur.

İlham ƏLİYEV, "Azərbaycan"



“Azercell Biznes” yeni nəqliyyatın idarə olunması sistemini yaradır

Aparıcı mobil operator korporativ müştəriləri üçün əşyaların interneti (IoT) istiqamətində yeni biznes həlli təqdim edir

Azərbaycanın qabaqcıl rəqəmsal həllər təchizatçısı “Azercell Telekom” avtoparka sahib korporativ strukturlar üçün ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq kompleks şəkildə əşyaların internetinə (IoT) əsaslanan xidmətlər təqdim edən “Biznesim Nəqliyyat” həllini istifadəyə verir.

Müasir zamanda IoT həlləri avtoparkın idarə olunması və iş effektivliyini artırmaq şirkətlərə öz vəsaitləri və fəaliyyətləri üzərində daha optimal nəzarət imkanı verir. Real zaman rejimində çalışan “Biznesim Nəqliyyat” həlli əsaslı biznes qərarlarının verilməsinə və nəqliyyat avtoparkının daha səmərəli şəkildə idarə olunmasına şərait yaradır.

“Azercell”in “Biznesim Nəqliyyat” həllinin əsas üstünlükləri:

- Əməliyyat məsrəflərini azaldır və nəqliyyat vasitələrinin faydalılıq dövrünü uzadır;
 - Yanacaq sərfiyyatını azaldır və real vaxt rejimində məlumat əldə etməklə marşrut planlamasını təkmilləşdirməyə imkan verir;
 - Müştəri xidmətini genişləndirir;
 - Yeni mobil xidmətlərin göstərilməsinə imkan verir;
 - İşçilərin təhlükəsizliyini və mühafizəsini artırır;
 - Ekoloji məsələləri diqqətdə saxlayır;
 - Kompleks şəkildə rabitə xidmətlərinin vahid etibarlı tərəfdaş tərəfindən təmin edilməsinə nail olur.
- Hazırda şirkətlərin avtoparkında fəaliyyətin səmərəliliyi, sürücülərin təhlükəsizliyi və mühafizəsi, habelə əməliyyat məsrəflərini artıran kimi məqamlar sual yaradan əsas məsələlərdəndir. Bu səbəbdən avtoparkı olan istənilən biznes üçün diaqnostika, texniki xidmət, məlumatın real vaxt rejimində əldə olunması və marşrutun idarə olunması uğurlu fəaliyyətin əsas meyarlarıdır. Bütün bunları nəzərə alaraq “Biznesim Nəqliyyat” həlli xüsusi əhəmiyyət daşıyır. Bu həllə logistika, enerji, kənd təsərrüfatı, yüngül sənaye sahələri və s. kimi nəqliyyatdan asılı olan sahələrdə fəaliyyət göstərən şirkətlər üçün xüsusilə faydalı olacaqdır.



“Azercell Biznes” öz abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etmək üçün öz peşəkar texniki məsləhətçi komandası ilə həllin quraşdırılmasını, texniki xidmət və müvafiq təlimlərin keçirilməsini, həmçinin sonrakı dövrdə texniki dəstəyini göstərilməsini də öz üzərinə götürür.

“Azercell”in yeni “Biznesim Nəqliyyat” həlli şirkətlərə Azərbaycan və ölkə sərhədlərindən kənarında onlara məxsus nəqliyyat vasitələrinin marşrutuna, qət olunan yolun müddətinə, yanacaq sərfinə və mövqeyinə real vaxt rejimində nəzarət etmək imkanı verir. Bundan əlavə, həllə mühərrikin işi, mexaniki hissələrin vəziyyəti, hətta akkumulyatorun gərginliyi barədə məlumat verir. “Biznesim Nəqliyyat” həmçinin sürət həddi, sətərləndirici istifadəsi və ya qısa zamanda sürət artırma kimi sürücü davranışlarını qeydə alaraq nəqliyyat vasitəsinin ətraf mühitə minimal mənfi təsirlə çalışmasını təmin edir.

“Azercell”in korporativ müştəriləri “Biznesim Nəqliyyat” həllinin köməyi ilə dəqiq məlumatlara əsaslanaraq bütün nəqliyyat vasitələrinə nəzarətdə yeni səviyyəyə nail olmaqla, sözün əsl mənasında, səmərəli, təhlükəsiz, müştəriyönümlü və ətraf mühitə faydalı şirkətə çevrilə bilər.

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzeti 2022-ci il üçün
abunə yazılışı kampaniyasına başlayır!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” ASC	(012) 598-49-55, (051) 225-02-13
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53
“Kaspi” MMC	(012) 432-39-55, (012) 510-82-24
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01
“Soma-M” MMC	(012) 594-09-59
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00
“City press” MMC	(055) 819-09-26

1 illik	124,80 (yüz yirmi dörd manat səksən qəpik) manat
6 aylıq	62,40 (altmış iki manat qırx qəpik) manat
3 aylıq	31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

◆ Dünya gündəmi

Bolqarıstanda yeni hökumət formalaşdı

Bir ildə üç dəfə keçirilən parlament seçkilərindən sonra Kiril Petkov ölkənin baş naziri seçildi

Noyabrın 14-də Bolqarıstanda keçirilən növbədənəkar parlament seçkilərində qalib gələn “Dəyişikliklərə davam edirik” koalisiyasının liderlərindən biri Kiril Petkov ölkənin yeni baş naziri oldu. Onun namizədliyini səsvərmə zamanı ölkə parlamenti təsdiqlədi. Üç saata yaxın davam edən debatlardan sonra 134 deputat Petkovun lehinə, 104 parlamentari isə əleyhinə səs verdi.



Hakimiyyətin ötürülməsi

Bolqarıstan Nazirlər Şurasının binasında simvolik hakimiyyətin ötürülməsi mərasimi keçirilib. Öz çıxışında texniki Nazirlər Kabinetinin başçısı Stefan Yanev deyib ki, son 7 ay ərzində texniki hökumət ölkəyə rəhbərlik edib: “Ümidvaram ki, biz Bolqarıstanı islahatların keçirilməsi üçün hərtərəfli, rahat bir məkana çevirə bilmişik. Ölkə dəyişikliklərə ehtiyac duyur. Bunu vətəndaşlar gözləyirlər. Ölkəyə təhlükəsizlik və ədalət lazımdır”.

Yeni hökumətdə baş nazirin 5 müavini olacaq

Parlament üzvləri qarşısında çıxış edən Kiril Petkov vurğulayıb ki, hazırda dəyişiklikləri, ilk növbədə təfəkkürdə və idarəetmədə dəyişiklikləri davam etmək üçün vacib məqamdır. Ancaq komanda şəkildə işləməklə məqsədə nail olmaq mümkündür. Hökumət başçısı mülkiyyətçi konstruktiv olmağa çağırır.

Dediynə görə, Petkovun ilk sərəncamı “yaşıl sertifikat” qaydası ilə bağlı olacaq. Bu sərəncamın məqsədi məmurları üçün məcburi olacağı bildirilib.

Baş nazir təsdiqləndikdən sonra deputatlar səs çoxluğu ilə Petkovun təklif etdiyi strukturu və hökumətin tərkibini təsdiqləyiblər. İmzalanmış koalisiya sənədində müvafiq olaraq 10 nazir vəzifəsinin “Dəyişikliklərə davam edirik” koalisiyasının nümayəndələri, hərəyə 4 postu Bolqarıstan Sosialist Partiyasının və “Bele bir xalq var” partiyasının təmsilçiləri tutur. Üç nazirlik isə “Demokratik Bolqarıstan” koalisiyasının payına düşür.

Bolqarıstanın yeni hökumətində baş nazirin 5 müavini fəaliyyət göstərəcək. Bu vəzifələri avrofondlara cavabdeh olacaq və Maliyyə Nazirliyinə başçılıq edəcək Asen Vasilev, effektiv idarəetmə məsələsinin kuratoru Kalina Kostantinova, iqtisadiyyat və sənaye sahəsində siyasətə görə cavabdehlik daşıyacaq və müvafiq nazirliyə rəhbərlik edəcək Korneliya Ninova tutulacaq. Bundan əlavə, Qrozdand Karacov regional inkişaf və abadlıq məsələlərinə nazirlik edəcək və bu sahə üzrə nazir

postunu tutacaq. Borislav Sandov isə iqlim sahəsində siyasət üçün cavabdehlik daşıyacaq və Ətraf Mühit və Su Ehtiyatları Nazirliyinə başçılıq edəcək. Həzrət texniki hökumətin baş naziri Stefan Yanev müdafiə naziri olacaq. Daxili işlər naziri vəzifəsini Boyko Raşkov qoruyub. Teodora Gençovska isə xarici işlər naziri olacaq.

Yeni Nazirlər Kabinetinin seçilməsi ilə əlaqədar Bolqarıstan texniki hökumətinin səlahiyyətləri dayandırılıb.

Xalq Məclisinin iclasında iştirak edən Bolqarıstan Prezidenti Rumen Radev jurnalistlərə bildirib ki, səbirsizliklə və ümidlə yeni hökumətin işinin başlanmasını gözləyir. Bundan başqa, ölkə rəhbəri vurğulayıb ki, yeni hökumətin əsas vəzifələrindən biri məhkəmə sisteminin islahatı və korrupsiyaya qarşı total mübarizədir. Özü də bu istiqamətdə yaxın 100 gün ərzində müəyyən uğurlar əldə olunmalıdır.

Radev Petkova müvafiq mandatı təqdim edərkən deyib: “Sizin və koalisiya üzrə tərəfdaşlarınızın üzərinə bundan əvvəlki hakimiyyətin qüsurlu modelini dəyişmək məsuliyyəti düşür. Siz korrupsiya və qanunsuzluqla, habelə bunların yaratdığı qeyri-bərabərlik və ədalətsizliklə mübarizə aparmalıdır. Kölgə hakimiyyətinin kökünü kəsməlisiniz. Sizin əsas resursunuz xalqın dəstəyi olacaq. İlk 100 gün ərzində qətiyyətlə sağlamlasdırıcı dəyişikliklər həyata keçirməlisiniz, koalisiya korrupsiyaya qalib gələ bilməyəcək. Qanunilik ən vacib döyüştür və digər bütün məsələlər onun nəticəsindən asılıdır”.

Növbədənəkar seçkilər

Bolqarıstanda növbədənəkar parlament seçkiləri ötən ayın 14-də keçirilib. Seçicilərin 25,67 faiz səsini qazanan “Dəyişikliklərə davam edirik” koalisiyası qalib olub və 47-ci çağırış Xalq Məclisində 67 mandatla yiyələnib. İkinci mövqədə keçmiş baş nazir Boyko Borisovun “Bolqarıstanın Avropa İnkişafı Vətəndaşları” partiyasının Demokratik Qüvvələr İttifaqı ilə qurduğu koalisiya qərarlaşıb. Koalisiya 22,74 faiz səs toplayaraq 59 mandatla sahib olub. Sonrakı yeri 13 faiz səs və 34 mandatla türksəilli siyasətçi Mustafa Qaradayın “Haqq və azadlıqlar hərəkatı” tutub.

47-ci çağırış parlamentinin yeni tərkibində Bolqarıstan Sosialist Partiyası (10,21 faiz səs, 26 mandat), “Bele bir xalq var” partiyası (9,52 faiz səs, 25 mandat), “Demokratik Bolqarıstan” birliyi (6,37 faiz səs, 16 mandat) və “Dirçəliş” partiyası (4,86 faiz səs, 13 mandat) yer alıb.

Qeyd edək ki, parlament seçkiləri bu il ərzində 3 dəfə keçirilib. Aprel və iyul aylarında seçkilərdən sonra heç bir partiya Nazirlər Kabinetini formalaşdırma bilməyib.

Rizvan CƏFƏROV,
“Azərbaycan”

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC gəmilər üçün radionaviqasiya avadanlıqlarının satın alınması məqsədilə açıq müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 21 dekabr 2021-ci il saat 17:00-dəkdir.

Ünvan: AZ1003, Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1016.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti cəmiyyətin struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı xortumların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 20 dekabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti cəmiyyətin struktur idarələrinə tələb olunan polad boruların və dirsəklərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son müddət 30 dekabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.

Tender komissiyası

B İ L D İ R İ Ş


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən Roche Cobas 6800 tam avtomat Real Time PZR analizatorunda istifadə olunan test (amplifikasiya, ekstraksiya və istifadə ediləcək lovazimatlar daxil) dəstlərinin satın alınması məqsədilə açıq tender metodu tətbiq edilməklə keçirilmiş satınalma prosedurunun qalibi “Labservis LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi ilə “Labservis LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillüstrasiya şöbəsi - 538-84-73,
Kompüter markazi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin
kompüter mərkəzində
yığılıb səhifələnməmiş,
“Azərbaycan” nəşriyyatında
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dərəcə üçün göndərilən digər
yazılarda fikirlər də
Azərbaycan dövlətinin
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5586
Sifariş 2622
Qiyməti 40 qəpik